



Samiro ƏŞRƏF

- Bəstı xanım, artıq 40 ilə yaxındır ki, sonədəsiniz, teatr səhnəsində, televiziya tamaşalarında bir-birindən gözəl, yaddaşalan rullar ifa etmişiniz. Nəqo illərdi pedagoji fəaliyyətində da möşgulsunuz. Buntarın üzərinə bir də məsiş qayğılarını gələk, oslindo bütün buntarlar bir qadının zorif ceyinləri üçün çox ağrıdır. İndi geri çevrilib illərə, keçmişə boylaşanda, heyrlənmərisiniz?

- Cox heyrlənlərim. Siz elə biki, bu sualı monim ürəyimi oxuyub verdiniz. Geriye çevrilib baxanda öz-özümə fikirləşirəm ki, ilahi bütün buntarlar man tokaşına, kəməksiz, dəstəksiz necə etmişəm? Siz bilirsınız ki, teatrda işləmək çox çətindir. İstər şəxsi həyatında, istər də teatrda çox çatışıklıkları rastlaşmışam. Düzdür bütün böyük yaxınlımız rohmatlı İlyas Əsfandiyev o dövrdə monim üçün çox köməkliliklər etmişdi. O, mono homişə o qədər qayğı vo hərəmtən yanaşmışdı ki, bu günə qədər do onun mono qarşı olan xeyirxah münasibətini, yuxşılıqlarını unuda bilmirəm. İlyas müsləm moni aktrisa kimi ilk dəfə "Bülər saradaya" Lalo obrası ilə bəyannmışdı. Bundan sonra mon onun "Seyx Xiyabani" pyesində Gülrüsum. "Ağillar və dəlillər"do Azado xanımı. "Hökmdar və qız"nda Ağabəyimi. "Tənha iyə ağıc"nda Süroyyanı və nəhayət, "Xurşidbanu Nətəvan"da Notavan obrazlarını ifa etmişəm.

Nəqo illərdir ki, mon İlyas Əsfandiyevin heç bir əsərində iştirak etmişəm. Ancaq artıq on üç ildir islədiyin İncəsənat universitetində bu günə qədər dörd kurs təhvil vermişəm. Hər kursun başlılığında mon öz toləbələrinə İlyas Əsfandiyevin bir pyesini söhənəyə qoymuşam. Birinci kursda "Bahar suları", ikinci dördüncülikdə "Məhv olmuş gündəliklər", üçüncü "Bülər saradaya", indi de "Ağillar və dəlillər" pyesini söhənədirmişəm. Əsərində, İlyas müsləmimin müşənəsindən yola çıxsaq, həmin ifadəni onun özüne də samil etmək olar ki. İlyas müsləm, bu gün do bizimlidir. Cənubi o, böyük kişi, böyük sönətkar bu şəxsiyyəti idи. Onun əsərləri bu gün do aktualdır. Əsl klassika da mözh budur.

Keçdiyim həyat yolundan dənizdən, sonradan olsanızda olan işləşənlərdən söz açmaq istəyim. Həmin işləşənlərdən bir de Vəqif İbrahimoglu olub ki, o, da gənclik illərində mənə mənən çox dos-

# "Dördüncü divar" layihəsinin bugünkü qonağı xalq artisti Bəstı Cəfərovadır

Bəstı xanımla ilk görüşümüz 2013-cü ilə təsadüf edir. O vaxtı mənim üçün hər zaman "Solğun çıçəklər"in olçatmaz Pərisi olan bu böyük aktrisani canlı görə biləcəyimi təsəvvür edə bilmirdim. Amma elə ilk görüşdən sadə, həssas, istedadlı və ən əsasi içli bir insan olması ona olan sevgimi bir az da artırırdı.

Aradan dörd il keçmişdi. Mesaj yazüb söhbətləşmək istədiyimi bildirəndə, tarəddüb etdi, matbuatdakı qüsurlardan şikayatlandı. Özüm haqqında bir neçə xatırlatma etsəm də, yadına heç nə düşmədi. Belə olan halda keçmişdə olan müsahibənin mətnini yollamalı oldum. Əlahəzər mətn öz sözünü dedi. Bəstı xanım, sevə-sevə mənimlə görüş günü təyin etdi. Növbəti gün Fedra, Afət, Ağabəyim, Nətəvan, Ədilə, Xanuma kimi obrazlardan sıyrılmış sadə, təvəzükkar, mehriban bir qadınla üz-üzə əyləşmişdim.

BƏSTİ CƏFƏROVA:

## "İçimdəki o balaca Bəstı hələ də yaşayır..."



tək klub. O vaxtı mon teatra golondə gənc idim. Və burada sözün əsl monasında böyük sənətkarlar vardı. Düzdür, onlar moni yaxşı qırsalarmışdırlar, kəməklər edirdilər. Amma no qədər olsa, iynəlöyənlər do olurdu. Buntarlınlarda, homişə Vaqif müsləmimin yanına gedirdim. Və o, həqiqətən do öz müdrikliyi ilə monə böyük dəstək olurdu.

Mən sonralar bildim ki, Vaqif müsləm məndon comi on yaş böyük olub. Amma o zaman elə bilişim ki, həddindən artı yaşlı bir insanla səhbət edirəm. Vaqif müsləm çox müdrik insan idi. O, ölmənə qədər do monimla həmin dövrən başlanan dost münasibətini qoruyub saxladı.

Ümumiyyətlə mon şəxsi həyatında da, məsələdə do hər bir işi homişə özüm etmişəm. Həy vət şəxsi kəməkçim filan olmayıb.

Düzdür aman sağ olunda qızıma baxıb. Amma yenə do mon övladının böyük ağırlığını heç vaxt yaşa ana-nın üzərinə atmamışam. Onun pal-paltarını da özün yumşam, xörə-

yimi do hazırlamışam, ev işlərimi do daima yerinə yetirmişəm. Anan iso uşağımı idarə edib, onu nəzarət-siz qoymayıb. Yəni mon bacardıqça qalışmışam ki, anam oziyyət çəkmişəm.

Anam rohmatlık homişə deyərdi ki, sono baxanda ürəyin ağrısı. Başını balıq qoyan kimi yartsırası.

Bu sobobəndə mon indi baş verən söz-səbətlərə homiyyət vermirdim. Cənubi sonat baxımdan Allahdan homişə çox raziyam. Ola bilə ki, şəxsi həyatında nəsə ugursuzluqlar olub. Amma lap elə şəxsi həyatında da qobbatələrə sayılması möqamlar yaşamanıb. Sonotda elədiklorim vətənindən etmişəm. İlyas Əsfandiyev, Vaqif İbrahimoglu və sonatını qıymat verən dövlət memurlarımızın mənəvi dəstəyi olub, amma mon do öz boyununa düşən işlərin hamisə əz zəhmətli hesabınai nail olmuşum.

- Teatr sonaftan bəhs edən iki kitabın müəllifiniz. Necə oldu kitab yazmaq qərərənə goldiniz? - 2013-cü ilə mon professor

adını alanda, Timuçin müsləm moni vo bir neçə sonat adəminə kitab yazmaq barədə tövsiyə etdi ki, iki il orzində kitab yazıb müdafiə edək. Mon da çox yaxşı qarşılıkladım. Cənubi madam ki, belə bir maarifporvər topluk üçün mon do nozordə tutulmuşam, niya da bunu reallaşdırıram?

Kitab yazmağı qorara alanda möhəz elə teatrdan yazmaq istədim. Cənubi mon artıq neçə illərdi bu aləmin içorisindəyim, özüm burdan konarda hiss edə bilmərom. Teatr artıq monim hom ikinci evim, hom yaşam təzindir. Üstəlik uzun müddətdir istər toləbələrim, istər iş prosesiyle bağlı özümə moxsus iş prinsiplərim, texnikam var. Bu sobobəndə onları oxucularla, sənətə maraqlanmış insanlarla paylaşmaq istədim. İlk kitabımın adı "Aktyor Məlli Dram Teatrının inkişaf mərhələləri" idi. İkiinci kitabı isə "Aktyorun rol üzərində iş metodu" idi. Bu kitabda qədər iso xeyli sayıda metodik vəsaitlər vo xeyli sayıda məqalələr yazıbmışam.

- Bəstı xanım, toləbələrinizdə dərs prosesi neçə bar verir? Onlar üçün ələr, olmazsa tətbiq edirsiniz?

- Təbii ki, dərs və iş prosesində hər şəxslər olur. Bilirsiniz, monim bu sahədə uduşum ondan ibarətdir ki, mon praktik aktrisəyam. Burda sonnətə rələm ifa edib, sonra auditoriyaya gedirəm. Uşaqlar üçün bəcərə pedaqoq çox vacibdir. Baxın, misal üçün mon toza kurs götürəndə, onlara sohñə horəkötü dorsi keçilir. Bununla başqa pedaqoq möşəl olur. Ancaq yeno do özüm ilək dərs iləndə onlara bə dorsi keçirəm, möşəl edirəm. Bilirom ki, o



fənni tədris edən yaxşı müsləmimlərim var. Amma mon özüm öz istədiklərimi də onlara tədris etmək istəyirəm. Cənubi golcoğunda onlara tamaşa hazırlayanda onlar artıq biliirlər ki, nə istəyirəm. Onlarmı öz daxili aləmlərinə sırayat edə biləmələr, bədən əsərləri ilə tanışlıhı dənüşüb, həm də fiziki horəkötü idarə etmək, öz fordi keyfiyyətlərini üzə çıxarmaq kimi məsəllələri möhəz başa salıram. Bu baxımdan toləbələrin ikinci kursa başlayanda, həm fiziki horəkötü, həm düşüncələri, duyuşları, atmosferi həss etmə qabiliyyətini baxımdan artıq hazırlıqlı olurlar. Vo istər istədəldi, istər istədədsiz, toləbəyə do eyni formada möşəl oluram.

- Ümumilikdə götürəndə indi bu sonata golon toləbələr arasında sonuq seviyə var?

- Açıqı, bizim dövrəski qədər deyil. Amma istədəldi və sonat sevgisi ilə golonlar var. Əslində, bütün kursdan da nə dərək, do nə indi bütünlükə istədəli məzunlar buraxılmır. Əgor bir kursda iki, üç toləbə etmədi doğrudur, artıq homin kurs uğurlu həssab olunur.

- Yaradıcılığınızda nəzər salan da görür ki, davamlı olaraq fəaliyi təqdim etməzlər yaratırmışınız. Yəni dramatizm yaradıcılığınızdan qırmızı xatt kimi daima keçir. Amma son illər "Xanuma" və "Nazirin xanımı" tamaşasında humor daha qabarıqdır. Bunu yaradıcılığınızda dincəlmə dövrü hesab etmək olar?

- Dincəlmə dövrü deməzdik. Bu, sadəcə olaraq belə alımb. İsrail müsləm, o vaxtı məndən sorusunuşdu ki, hansı rolları ifa etmək is-

toyırsın? Mən də sadalamaşdım homin rolları. Ondan sonra 2011-ci ildə "Xanuma" tamaşasında Xanumanı ifa etdim, 2013-də "Kuraj və övladları"nda Kuraji. Ən sonda isə "Nazirin xanımı"ndakı Jivkanı. "Kuraj və övladları" tamaşası kim ne deyir-desin, çox gözəl almışdı. Tamaşanın rejissorundan, tərəf-müqabilərimdən də razıydım. Sadəcə olaraq o vaxtı belə bir fikir irolu sürülmüşdü ki, homin əsərdə bəhs olunan müharibə bizim dövrə səsləşmir. Ancaq bunun nə əhəmiyyəti var? Müharibə müharibədir. İstər on yeddinci əsrərə olsun, istər indi olsun. O dövrə də insanlar hələk olur, faciələr baş verir, analar ağlayır indi də. Ancaq bayaq qeyd etdiyim səbəbə görə həmin tamaşanı repertuarından çıxardılar. Sözün düzü, mən istərdim ki, o tamaşa ya bir də qayıdım. Çünkü çox gözəl material idi.

- **Bəstı xanım, rolun böyüyü, kiçiyi ifadəsi ilə razisiniz?**

- Bilirsizim, mənim istər baş rol, istərsə də epizodik rol ifa edən aktyorların hamisəna hörmətim var. Amma rolun böyüyü, kiçiyi təbii ki, var. Siz fikir verin, Hökümə Qurbanovanın adı çəkiləndə hansı fikir, ab-hava yaranır, digər epizodik bir aktyorun adı çəkiləndə hansı. Bilirsizim, aktyorluq eley bir sənətdir ki, onun emosional yaddaşının olmasının mütləq şəkildə vacibdir. Zamanla gördüyü, yaşadığı hadisələr, rastlaşdığı insanların həyatı və s. bütün bunlar hamisə həmin emosional yaddaşa toplanır. Hansı aktyorun ki, belə yaddaşı, bazası var, o daima daxilən dolu olur. Səhnəyə çıxan aktyor başqa müəllifin sözləri ilə çıxsada, əgər həmin baza boşdursa, tamaşacı uzağı on dəqiqə aktyorun ayağına, paltarına, gözəlliyyinə tamaşa edəcək, ondan sonra əgər ifaçının daxili zəngin deyilsə, o bir-mənəli şokildə diqqətdən kənarda qala-caq.

- **Hansı rejissorla tandem yarada bilmisiniz?**

- Hərədən deyirlər ki, yaxşı rejissor yoxdu, mən bu fikirlə razi deyiləm. Hətta bu fikrin tam əleyhinəyəm. İndiki zamanda yaxşı aktyor problemi ola bilər. Çünkü çox vaxt rejissorlar rol bölgüsü edəndə yaxşı aktyor tapa bilmirlər. Amma yaxşı rejissor yoxdur səhbəti doğrudır. Mən özüm Adil İskəndərovun iki il tələbəsi olmuşam. Tofiq Kazimov məni teatra götirəndə, onun bir tamaşasında işləmişəm, sonra Tofiq müəllim rəhmətə gedib. Bundan başqa Mehdi Məmmədovun "İblis" tamaşasında da iştirak etmişəm. Yəni demək istəyirəm ki, mən hər üç korifey sənətkarlarla da işləmişəm, müasir rejissorlarla da. Ondan sonra Ağaklışı Kazimovun "Solğun çıçəklər", "Billur sarayda", "Çahargah fantaziyası" kimi tamaşalarında da işləmişəm.

- 1980-ci ildə Mərahim Fərzəlibəyov Dram teatrına rejissor kimi, mən isə aktrisa kimi tövsiyə olunduq. On il ərzində Mərahim Fərzəlibəyovun heç bir tamaşasına rol təklifi almamışam. Hətta mənim ifamı bir müddət bəyənməyib. Ancaq 1990-ci ildə Mərahim müəllim İljas Əfəndiyevin "Tənha iydo ağacı" tamaşasını sohñoloşdırıcı İljas müəllim israrla mənim həmin tamaşada iştirakımı arzuladı. Həmin dövrdən üzü bori mən onun hazırladığı bütün tamaşalarda olmuşam. Hətta o zaman rəhmətlik Həson Turabov mənə rol verilməsinə qarşı olub. Çünkü mənim haqqında gedib ona olar-olmaz sözler demişdilər. O da araşdırmadan-əlamədən məndən incik düşümdü. Bu sobobdan də Həson Turabovun direktor olduğu dövrdə Mərahim Fərzəlibəyovdan başqa heç bir rejissor mənə rol verməyib. Birçə Mərahim

müəllim deyirdi ki, baş rolda Bostı oynayırsa, tamaşanı hazırlayıram, oynamırsa, imtina edirəm. Yəni on çox işlədiyim rejissor Mərahim Fərzəlibəyov olub. Açıqı, mənimlə işləməyən rejissorlardan da umu-küsü etməmişəm. Heç vaxt həmin rejissorlara deməmişəm ki, siz niyə mənimlə işləmirsınız və.s. Əgor Mərahim məni bəyənirsa, bu o demək deyil ki, bütün rejissorlar məni bəyənməlidir. Misal üçün, Mehriban Ələkbərzadə ilə cəmi iki tamaşamız olub. "Poçt şöbəsində xəyal" və "Afət". Vəssalam. Bu iki tamaşada çox gözəl yaradıcılığımız olub və bu, mənə kifayətdir. Bəhram Osmanovla da "Kral Lir", "Xurşidbanu Natəvan" və "Kaş arabə aşmayayıd" tamaşaları üzərində işləmişik. Bu tamaşalardan sonra onunla heç bir əməkdaşlığım olmayıb. Amma indi mən buna görə onunla küsüllük apara bilmərom axı... Ola bilsin o, bir rejissor kimi digər tamaşalarında məni görməyib, başqa aktrisaları görüb. Olsun. Bu məndə heç vaxt narahatlıq yaratmayıb. Əsas olan odur ki, mən heç vaxt rəlsuz qalmamışam. Yəni mənim on çox işlədiyim rejissor Mərahim müəllim olub.

- **Bu qədər vaxt ərzində yaqın Mərahim Fərzəlibəyovdan öyrəndikləriniz də olub?**

- Əbəttə. Mən sizə bir söz deyim, 2015-ci ildə tələbələrimlə birgə nağıltamaşa səhnələşdirmişdik. Niyə nağıl? Çünkü mən nağılları çox sevirdəm. Bu günün özündə də nağıl filmlərinə baxıram. Elə dünən oturub "Külliçə" nağılinə baxmışam (gülür). Nə qədər kənardan zəhmli, öz haqqını tələb edən aktrisa təsiri bağışlaşmasa da, mənim içimdəki o, balaca Bəstı hələ də yaşayır. Bu günde qədər də mən içimdəki o, temizliyi qoruyub saxlamağa çalışmışam. Çünkü yaradıcı insanam. Əgər yaradıcı insanın daxili cırıklınsə, o, nə ürəkdən gülə, nə də ağlaya bilir.

Həmin tamaşanın előcə də digər tamaşanı hazırlayan zaman, səhnə mizanlarını işləyərkən hiss etdim ki, mən Mərahim müəllimdən öyrəndiklərimi səhnədə tətbiq edirəm. Təbii ki, mənim öz içimdə də rejissorluq faktoru var. Çünkü rejissor bütöv bir tamaşanın rejissorudursa, mən də öz içimdə öz rolumun rejissoruyam.

Amma onunla işləmək mənim üçün çox rahatdı. Düzdür, Mərahim müəllimin bu sözdən xoş gəlmir. Amma bu, həqiqətən də belədir. O, heç vaxt pedagoji fəaliyyətlə məşğul olmadı. Onun tələbəsi yoxdur. Amma bəlkə də yeganə elə onun tələbəsi mən özüməm.

- **Yeni tamaşa təklifi varmı?**

- Bəli. Hal-hazırkıda yeni bir tamaşa üzərində hazırlanıqlar gedir. Bu Məmməd Səid Ordubadının "Qılinc və qələm" romanını, yeni versiyada sohñoloşdırılmışdır. Tamaşanın rejissoru da Mərahim Fərzəlibəyovdur.

"Qılinc və qələm" romanı Tofiq Kazimovun rəhbərlik etdiyi dövrədən bizim teatrdə səhnəyə qoyulub. Mən də təbii ki, həmin tamaşanı izləmişəm. Qətibə rolu mənə təklif olunanda açığı, mən təcəübəldim. Mərahim müəllimə də dedim ki, axı həmin əsərdəki Qətibə obrazı çox cavandı. O, isə mənə bildirdi ki, tamaşada Qətibənin cavanhığı yox, sürgündə olan illəri, yaşının qırub çağrı təsvir olunacaq.

Mən də öz növbəmdə romanı yenidən oxudum, o dövrün tarixinə nəzər saldım, müyyəyən araşdırımlar etdim. Artıq tamaşanın hazırlıq mərhəlesi başlamış.